

PwC Azerbaijan Times

1 saylı Buraxılış

Yanvar 2020

Buraxılışın əsas xəbərləri

- “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilmişdir
- Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir
- İş icazəsi alınması üçün SOCAR tərəfindən təqdim edilən "Dəstək Forması" yenilənmişdir



Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin



Arif Guliyev
Direktor, Vergi Məsləhəti
Xidmətləri üzrə Rəhbər
arif.guliyev@pwc.com



Elçin Məmmədov
Direktor, Hüquqi Praktikanın
Rəhbəri
elchin.mammadov@pwc.com



Elnur Məmmədov
Direktor, Vergi Hesabatlığı və
Strategiyası Praktikasının
Rəhbəri
elnur.mammadov@pwc.com



Aysel Süleymanova
Marketing və Kommunikasiya
məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

Bizi İzləyin



PwC Azerbaijan



PwC Azerbaijan



PwC Azerbaijan



www.pwc.az

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

© 2020 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.



“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilmişdir

Belə ki, 29 noyabr 2019-cu il tarixli dəyişikliklərə əsasən, hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, hər bir işəgötürən üzrə 10 sosial iş yerindən çox olmaması təyin edilmişdir. Nəzərinizə çatdırırıq ki, dəyişikliklərdən əvvəl hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən müəyyən olmuşdur.

Bundan əlavə, Qanuna edilən dəyişikliklərdə göstərilmişdir ki, sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləği 10 faizdən çox fərqlənə bilməz.

Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir

29 noyabr 2019-cu il tarixli Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Sözügedən dəyişiklik 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə minir.

İş icazəsi alınması üçün SOCAR tərəfindən təqdim edilən "Dəstək Forması" yenilənmişdir

İş icazəsi alınması üçün SOCAR tərəfindən təqdim edilən "Dəstək Forması" nın yenilənməsi haqqında Miqrasiya Məcəlləsinin 61.2-ci maddəsini rəhbər tutaraq, ölkənin neft-qaz və neft-kimya sənayesində fəaliyyət göstərən şirkətlər üzrə vakansiyaların vahid internet bazası (<http://caspiabarrel.org>) yaradılmışdır.

İş icazələrinin alınması prosesində SOCAR - ın dəstək məktubunun alınması üçün müraciət olunan vakansiyanın və əcnəbi mütəxəssisin tutduğu vəzifənin (iş icazəsinin uzadılması zamanı) <http://caspiabarrel.org> saytında yerləşdirilməsini və qeyd olunan prosedurun əsas sənədlərindən biri hesab olunan "Dəstək forması"nda elan nəticələrinin təqdim edilməsini tələb olunur. Əks halda müraciətlər natamam hesab olunacaqdır.